

## Müasir ərəb ədəbi dilində feilin keçmiş zaman formalarının mənə çalarları

Zaur Hacıyev

AMEA Məhəmməd Füzuli adlı Əlyazmalar İnstitutu, Azərbaycan.  
E-mail: zaurhaciyev82@mail.ru

**Annotasiya.** Ərəb ədəbi dilində feilin keçmiş zaman forması, məlum olduğu üzrə, danışq vaxtından əvvəl icra olunmuş bir işi, hərəkəti bildirir. İşin icrasının bitib-bitməməsi isə yalnız mənə da-xılındə aydınlaşdırılır. Nəqli keçmiş zamani ifadə etmək üçün sadə keçmiş zaman formasından istifadə olunur. Keçmiş zaman forması ərəb dilində arzu, istək kimi mənaları bildirən cümlələrdə işlədirikən gələcək zamanı bildirir. Atalar sözü, zərbi-məsəllər, hikmətlər sözlərdə keçmiş zaman formasının işlənməsinə baxmayaraq, bütün zamanlar aid olur. Çok nadir hallarda ərəb dilində keçmiş zaman forması hadisənin keçmişdə baş verib, səhəbat əsnasında davam edən işi, həli, hərəkəti bildirir. Bütün bu mənalarla yanaşı, keçmiş zamanın "keçmiş davamedici zaman" və "uzaq keçmiş zaman" mənalarını bildirən modellər də ərəb dilində işlənməkdədir.

**Açar sözlər:** ərəb ədəbi dili, keçmiş zaman, köməkçi feil, qrammatika, qrammatika əlaqə

Mədəni Təxərisi: Mənşəti: 06.10.2022, növbəti: 01.11.2022

## Significance of the past tense form of the verb in modern Arabic literary language

Zaur Hacıyev

Institute of Manuscripts named after Muhammad Fuzuli of ANAS, Azerbaijan.  
E-mail: zaurhaciyev82@mail.ru

**Abstract.** The past tense form of the verb in the Arabic literary language, as is known, denotes an action that was performed before the time of speaking. Whether the execution of the work is finished or not is clarified only within the text. The simple past tense is used to express narrative past tense. The past tense form in Arabic expresses the future tense when used in sentences expressing desire. Despite the use of the past tense in proverbs, sayings and wise words, they belong to all tenses. In very rare cases, the past tense form in Arabic indicates that the event happened in the past and that it is ongoing during the conversation. Despite the use of the past tense in proverbs and wise words, they belong to all tenses. In very rare cases, the past tense form in Arabic indicates that the event happened in the past and that it is ongoing during the conversation. In addition to all these meanings, models indicating the meanings of the past tense "past continuous tense" and "remote past tense" are also used in Arabic.

**Keywords:** Arabic literary language, past tense, auxiliary verb, grammar, grammatical relation

## Giriş / Introduction

Məlum olduğu kimi, müasir ərəb ədəbi dilində keçmiş zamanda məlum növdə üçsəmitli feillərin çoxu [فَعَلَ], nisbətən az hissəsi qalanları [فَعِلَّ] modelində olur. Müasir ərəb ədəbi dilində feilin bir səde keçmiş zaman forması mövcuddur. Bu forma

məlum olduğu kimi, danışq vaxtından əvvəl icra olunmuş işi, hərəkəti bildirir. Ərəb dilində feilin keçmiş zaman forması ilə ifadə olunmuş işin icrasının bitib-bitməməsi yalnız mənə daxilində aydınlaşdırılır.

## Əsas hissə / Main Part

Ərəb ədəbi dilində nəqli keçmiş zamanı ifadə etmək üçün ayrıca bir qrammatik forma yoxdur. Bunu ifadə etmək üçün sadə keçmiş zaman formasından istifadə olunur. Ərəb dilində hissi və əqli qavrayış bildirən feiller, eləcə də bir çox başqa feillər sadə keçmiş zaman formasında işlədildikdə, danışq vaxtından əvvəl icra olunmuş her hansı bir işin, hərəkətin nəticəsinin onun haqqında malumat verilən vaxtda mövcud olduğunu göstərir. Məsələn:

خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ مَعَ خَلْقِ الْجِنِّينَ

(Allah) göyləri və yeri haqq olaraq  
yaratmışdır) ("Ən-Nəhl", 3).

بَلَغَنِي أَنْ رُوْفَ ذَهَبَ إِلَى الْقَرْبَةِ

(Eşitmışım ki, Rauf kəndə getmişdir)

Bundan əlavə, ərəb ədəbi dilində sadə keçmiş zaman forması **كَادَتْ** ilə (قد, قد, لقد, و قد) birlikdə işlədildikdə hərəkətin icrasının qəti şəkildə bitdiyini və onun nəticəsinin danışq vaxtında mövcud olduğunu bildirir.

Ali məktəb tələbələri üçün nəzərdə tutulmuş "Ərəb dili" dərsliyində "**كَادَتْ** ədatının feilin keçmiş zamani ilə işlədilməsi"ndə göstərilir:

"Ərəb dilində keçmiş zamana aid olan iş, hal və ya hərəkətin artıq bitdiyini bildirmək üçün feildən bilavasitə əvvəl **كَادَ** "artıq" ədati verilir. Məsələn:

كَادَ تَرْجِمَةً تَرْجِمَةً

Tərcümə etdim (hərfən: artıq tərcümə etdim; رَجَعَ الْمَلَابَةُ تَرْجِمَةً تَرْجِمَةً) Tələbələr qayıtdılar (hərfən: artıq tələbələr qayıtdılar) [2, s.120].

Akademik V.M. Məmmədliyevin də qeyd etdiyi kimi, ərəb ədəbi dilində keçmiş zaman forması **كَادَتْ** ilə (قد, قد, لقد, و قد) variantları ilə birlükde işin, hərəkətin icrasının qəti surətdə bitdiyini və onun nəticəsinin danışq vaxtı mövcud olduğunu göstərir. Təsadifi deyildir ki, **كَادَتْ** ənənəvi ərəb qrammatikasında çox vaxt **كَادَ**

"təkid ədati" (işin icrasının qəti surətdə bitməsini göstərmək üçün işlədilən ədat) və ya "keçmiş zamanı indiki zamana yaxınlaşdırıran ədat" istilahları ilə adlandırılır [1, s.126]. Bu ədat Azərbaycan dilinə "artıq" kimi tərcümə edilir. Məsələn:

كَادَ جَاءَكُمْ بِنَسَائِنَ زَيْنَ

(Robbinzən səzə parlaq dəlləller galmişdır) ("Əl-Ənam", 104)

لَدَ مُكَلَّمٍ فِي الْأَرْضِ وَجَعَلَنَا لَكُمْ فِيهَا مَعَافِيْنَ قَبْلًا مَا شَكَرُونَ

(Sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanacaq vasitələri yaratdıq. Siz isə olduqca az şükr edənlərsiniz!) ("Əl-Əraf", 10).  
لَدَ أَرْسَلْنَا نُوحًا إِلَيْكُمْ

(Biz Nuh öz təyafasına (peyğəmbər) göndərdik) ("Əl-Əraf", 59).

وَلَدَ أَرْسَلْنَا مُوسَى بَلَّيْتَنَا وَسَلَطَانَ مَبِينَ

(Biz Musanı da möcüzələrimizlə və açıq-ashkar bir dəllələ peyğəmbər göndərdik) ("Hud", 96).  
وَلَدَ أَرْسَلْنَا مِنْ قَبْلَتَنَا فِي نَبِيِّ الْأَوَّلِينَ

(Biz səndən əvvəl də ümmətlərə peyğəmbərlər göndərməmişik) ("Əl-Hicr", 10).  
لَدَ تَزَوَّجَ أَمَهَا بَعْدَ أَنْ طَلَقَتْ مِنْ لَيْهَا وَبَعْدَ أَنْ لَدَهَا

سَوْنَاتٍ قَلِيلَةٍ

(Anası onu dünyaya göttirdikdən və atasından boşandıqdan bir neçə il sonra əre getmişdi) [4, s.78].

Yuxarıda adıçıkılan dərslikdə **كَادَ** birləşməsinə bu cür izah verilir: "İfadə edilən təsdiq hökmünü gücləndirmək üçün bəzən **كَادَ** sözüne təsdiq ədati da artırılır: **لَدَ**".

لَدَ ثَرَّازَ أَخْدَنَ آبَةَ

Əhməd atasına baş çəkdi [2, s.120].  
Keçmiş zaman forması **كَادَ** ədati ilə və onun yuxarıda qeyd edilən variantları ilə işlənərək bəzən uzaq keçmiş zamanı da ifadə edə bilir.

Bu zaman Azərbaycan dilinə tərcümə edilərən nəqli keçmiş zaman kimi tərcümə edilir. Məsələn:

لقد عزمت على القيام بمرحلة مهمة في البلاد إيران والهند  
وحرز المحيط الهندى

(Mən İrana, Hindistana və Hind okeanı adalarına mühüm bir səyahət etməyi qərara almışdım).

Ərəb dilində ədati çox nadir hallarda aid olduğu feildən uzaq da işlənə bilər. Məsələn:

قد والله أحسن!

(Vallah, nə yaxşı etdin!)  
Ədatının ərəb ədəbi dilində çox işlənməsinə baxmayaraq, ləhcələrdə çox vaxt bu ədata rast gəlinmir. "Misir ləhcəsində ədati və onun yuxarıda göstərilən variantları işlədilmir. Düzdür, biz çox az sayıda bədii əsərdə onun istifadəsi hallarına rast gəldik. Lakin fikrimizcə, bu, XX əsrə yaşıyib-yaratmış bəzi misirlili yaziçilərin ədəbi dil və ləhcə arasında tərəddüd etmələri ilə əlaqədardır. Onlar əsərlərinin hekayə hissəsini ədəbi dildə verməyə, ondan çox uzaqlaşmamağı, hadisələrin daha real, canlı alınması üçün isə, qəhrəmanlarının nitqlərini, dialoqları ləhcədə verməyə çalışırlar. Bu da onlarda bəzi uyğunluqların meydana gəlməsinə gətirib çıxarırdı" [3, s. 78-79].

Qeyd etdiyimiz bu mənalarla yanaşı, keçmiş zaman forması ərəb dilində arzu, istək kimi mənaları bildirən cümlələrdə işlədilərkən gələcək zamana aid olur. Azərbaycan dilində isə bu məqsədə feilin əmr şəklində istifadə olunur. Məsələn:

عاش الصدقة بين اذربيجان والبلاد العربية!  
(Yaşasın Azərbaycan və ərəb ölkələri arasında dostluq!)

اعطى الله بلاءك!

Keçmiş zaman forması atalar sözü, zərbiməsəllər, hikmətli sözlərdə də işlədirilir. Ancaq bu zaman feil keçmiş zamanda işlənə də, bütün zamanlara aid olur. Məsələn:

ترك الجواب على الجاهل جواب

(Cahilə cavab verməməyin özü bir cavabdır)

سرک اسپرک فاما تکلمت به صرت اسپره

(Sirrin sənin əsirindir, əldən versən (əgər desən), özün onun əsiri olarsan)

لو كان في اليومة خير، ما ترکها الصياد

(Əger bayqusuda bir xeyir olsaydı, ovçu onu əldən verməzdı)

علمناهم الشحاتة سبقونا على الآبوب

(Biz onlara diləncilik öyrətdik, gedib qapıda biziñ əvvəl dayandılar) [3, s.77].

Ərəb ədəbi dilində keçmiş zaman forması çox nadir hallarda hadisənin keçmişdə baş verib, söhbət əsnasında davam edən işi, hələtə göstərə bilir.

Göründüyü kimi, müasir ərəb dilində feilin sadə keçmiş zaman forması daşıdığı funksiya baxımından Azərbaycan dilindəki sadə keçmiş zaman formalarından çox genişdir. Ərəb ədəbi dilində feilin sadə keçmiş zaman forması geniş zaman mənalarını ifadə edir. Daha maraqlısı da budur ki, ərəb ədəbi dilindəki feilin yegənə keçmiş zaman forması Azərbaycan dilində feilin üç sadə keçmiş zaman formasının mənalarını özündə nəinki əhatə edir, habelə onların ifadə etmədikləri bir sıra funksiyaları da yerinə yetirir.

Klassik ərəb ədəbi dilinə aid yazılmış bəzi grammatica kitablarında kan feilinin keçmiş və indiki zaman formaları ilə işlədirilib müəyyən zamanları bildirməsi qeyd edilmişə də, həmin konstruksiyaların quruluşu haqqında mühüm bir nəzəri fikir söylənilməmişdir.

B.M.Qrande ərəb dilindəki feilin mürəkkəb zaman formalarındaki feilini hind-Avropa dillərindəki analitik konstruksiyalarda olan köməkçi geyllərlə eyniləşdirməyin mümkün olmadığını qeyd edərək göstərir ki, ərəb dilində tərkib daxilində olan har iki feil sintaktik cəhətdən bərabər hüquqludur [6, s.158-159].

Bəzi ərəbşünaslar feilin mürəkkəb zaman formalarından bəhs edərək göstərir ki, kan Zeyd "Zeyd öldürdü" tipli cümlələrdə qeyd "Zeyd يَقْتَلَ" konstruksiyası sadəcə olaraq bitməmiş və keçmiş zamanı ifadə edir. Onlar haqqa olaraq bu tip konstruksiyalarda kan feilinin köməkçi vəzifə daşıdığını qeyd edirlər. Onların təbərinə, ərəb dilində feilin mürəkkəb zaman formalarının komponentləri arasında başqa sözlərin işlədilməsi və onların hər birinin ayrılıqda tərsif olunması heç də həmin feillərin tərkib daxilində eyni hüquqa malik olması demək deyildir.

Ərəb dilinin feil sistemində sadə (sintetik) zaman formaları ilə yanaşı, analitik zaman formaları da özlərinə möhkəm yer tutmuşdur.

Nəzəri dilçilikdə məlumdur ki, söz birləşməsi öz tərkibində olan komponentlərin semantik və grammatic əlaqəsi nticəsində iki istiqamətdə inkişaf edə bilər. Söz birləşmələrinin bildirdiyi məna onların komponentlərinin hər birinin ayrılıqda ifadə etdiyi mənalardan fərqlənir və tamamilə yeni məzmun kəsb edir. Söz birləşmələrinin leksik istiqamətdə inkişafı sabit söz birləşmələrinin – frazeoloji vahidlərin yanmasına gətirib çıxarır. Həmin birləşmələrin grammatic inkişafda istiqaməti isə onların mürəkkəb (analitik) formalar əmələ gətirməsinə səbəb olur.

Ərəb dilində feilin analitik keçmiş zaman formasının quruluşunu öyrənən zaman, hər şeydən əvvəl, onların leksik-grammatik xüsusiyyətlərindən bəhs etmək lazımdır. Misal olaraq, uzaq keçmiş zaman mənasını bildirən modelər də ərəb dilində işlənməkdədir. "Ərəb dili" dörsliyində də bu tərkiblər haqqında məlumat vardır. Burada gəsərilən tərkiblər misallarla bu cür verilir:

kan + بَعْدَ = keçmiş davamedici zaman  
kan + فَعْلُ = -uzaq keçmiş zaman  
Hüseyin tanınmış bir idmançı idi.  
kan + بَعْدَ = keçmiş davamedici zaman  
kan + فَعْلُ = -uzaq keçmiş zaman  
Bu tələbə universitedə çalışısan tələbə idi.  
kan + مُخْتَنِفٌ رَّجُلًا = -uzaq keçmiş zaman  
Tələbələr bu adı min dəfələrlə eşitmışlar [2, s.172].

Müxtəlif zaman əlaqələrini ifadə etmək üçün:

kan + بَعْدَ = keçmiş davamedici zaman  
kan + فَعْلُ = -uzaq keçmiş zaman  
Bu tərkib hərəkətin bitmədiyini və ya uzun zaman davam etdiyini bildirir:

kan مَرَأَ عَرَفَ مُهَبَّةً كَيْرَا عَنْ خَاتِمَا = Murad onun həyatı haqqında çox şey bildirdi (bilərdi).

kan + فَعْلُ = -uzaq keçmiş zaman  
kan الطَّلَبُ فَسَعَوا إِلَيْهِ الْإِنْسَانُ مَرَأً وَمَرْأَةً = Tələbələr bu adı min dəfələrlə eşitmışlar [2, s.172].

Bəzi dilçilik ədəbiyyatlarında feilinin digər feillərdə olmayan xüsusiyyətləri barədə də məlumatla rast gəlirik. Məsələn, "Sərv və nəhv"-də feili haqqında belə verilir:

kan - feilin özünəməxsus xüsusiyyətləri vardır ki, bunlar başqa feillərdə yoxdur.

1. Bəzən zaid olur. ما → مَا كَانُوا يَعْلَمُونَ  
2. Bəzən məczum müzəridə axımdakı "nun" düşür. مَنْ لَمْ أَكُنْ بِهِ مُعْلِمًا

kan زید قَدْ وَصَلَ إِلَى الْقَاهِرَةِ = لَمْ كَانْ بِهِ مُعْلِمًا burada burada ان تكون burada olub.

3. Bəzən feili özü ixtisara düşür. مَنْ كَانْ خَيْرًا فَخَيْرًا وَإِنْ شَرًا فَشَرًا

Burada verilmiş hər iki misalda kən feili və onun ismi ixtisara düşüb, əslində isə belədir:

إِنْ (كَانَ عَلَيْهِ خَيْرٌ) خَيْرًا (فَيُكُونُ جَزْئُهُمْ خَيْرًا)  
[4, s.166-167]

Müəllif daha sonra -kən -nin davamıyyət və “-d” kəlməsi ilə işlənən uzaq keçmiş mənaları haqqında məlumat verir [4, s.167].

Qeyd edək ki, “-mīṣ idī” birləşməsi ilə əmələ gələn forma Azərbaycan dilçiliyində də “uzaq keçmiş”, “uzaq keçmişin hekayəsi” adlandırılır.

### Nəticə / Conclusion

Bələliklə, nəticə olaraq deyə bilərik ki, müasir ərəb ədəbi dilində feilin keçmiş zaman formalarının mənə çalarları kontekstən asılı olaraq dəyişir. Əsas mənəsi dənisiq vaxtindan əvvəl icra olunmuş bir işi, hərəkəti bildirir. Ancaq işin icrasının bitib-bitməməsi yalnız mətn daxilində aydınlaşdırılır. Ərəb ədəbi dilində keçmiş zaman forması çox nadir hallarda hadisənin keçmişdə baş verib, söhbət əsnasında davam edən işi, hələ, hərəkəti göstərə bilir. Azərbaycan dilindəki sadə keçmiş zaman for-

maları ilə müqayisədə müasir ərəb dilində feilin sadə keçmiş zaman forması daşıdığı funksiya baxımından daha genişdir. Bir şeyi də qeyd edək ki, ərəb ədəbi dilindəki feilin yeganə keçmiş zaman forması Azərbaycan dilində felin üç sadə keçmiş zaman formasının mənalarını özündə nəinki əhatə edir, habelə onların ifadə etməkləri bir sıra funksiyaları da yerinə yetirir. Bu baxımdan ərəb ədəbi dilində feilin keçmiş zamanının ifadə etdiyi mənə çalarlarını zəngin hesab etmək olar.

### Ədəbiyyat / References

1. Məmmədəliyev V.M. Ərəb ədəbi dilində feilin zaman, şəxs və şəkil kateqoriyaları. Bakı: BDU, 1992.
2. Məmmədova K., Əkbərova T. Ərəb dili. Bakı, 2015.
3. Musayeva K.R. Misir lehçəsi. Bakı: Elm və təhsil, 2014.
4. Rəşadi S.S. Sərf və nəhv (Ərəb dilinin morfoloziya və sintaksisini öyrənmək üçün dərslik). Bakı: RİZA, 2004.
5. Vəliyev İ.D. “Orta əsrlər Azərbaycan yazılı abidələrinin dilində “idi” yarımcıq feilinin spesifik xüsusiyyətləri”. Azərbaycan filologiyasının aktual problemləri (Respublika elmi-nəzəri konfransının materialları). XI kitab. Bakı: Bakı Universiteti, 2009.
6. Гранде Б.М. Курс арабской грамматики в сравнительно-историческом освещении. Москва, 1963.

### Разновидности значений форм глаголов прошедшего времени в современном арабском литературном языке

Заур Гаджиев

Институт рукописей имени Мухаммеда Физули НАНА. Азербайджан.  
E-mail: zaurhaciiev82@mail.ru

**Резюме.** Форма прошедшего времени глагола в арабском литературном языке, как известно, обозначает действие, которое было совершено до момента речи. Окончено ли само действие или нет, определяется в контексте текста. Для выражения переходного глагола прошедшего времени используется простая форма прошедшего времени. В арабском языке форма прошедшего времени, выражающая желание, стремление и т.д. в предложении, указывает на будущее время. Несмотря на то, что в пословицах, поговорках и мудрых словах используемые глаголы имеют форму прошедшего времени, они выражают все временные формы. В очень редких случаях форма прошедшего времени в арабском языке указывает на то, что событие произошло в прошлом, а само состояние, действие продолжается во время разговора. В дополнение ко всем этим значениям в арабском языке также используются модели, выражающие прошедшее время в значении «прошедшего продолженного времени» и «отдаленного прошедшего времени».

**Ключевые слова:** арабский литературный язык, прошедшее время, вспомогательный глагол, грамматика, грамматическая связь